

İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında son illər sosial-iqtisadi islahatların dərinləşməsi və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər azad iqtisadi fəaliyyət üçün münbit şəraitin yaradılmasını təmin etməklə bütün sahələrdə sahibkarlığın inkişafına təkan vermiş və bütövlükdə ölkənin iqtisadi qüdrətinin artmasında mühüm rol oynamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının ardıcıl həyata keçirilməsi nəticəsində ölkənin valyuta ehtiyatlarının sürətlə artması, həmin vəsaitdən qeyri-neft sahələrinin inkişafına istifadə edilməsi və bu sahələrə xarici investisiyaların daha çox cəlb edilməsi üçün yeni imkanlar açır. Bu işə, öz növbəsində, yeni iş yerlərinin açılmasını təmin etməklə, iqtisadiyyatın hərtərəfli inkişafına və əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edir.

“Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”ya uyğun olaraq iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə **qərara alıram:**

1. “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Şirkət) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1.Şirkətin ilkin nizamnamə kapitalı Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşır;

2.2. Şirkətin fəaliyyətinin məqsədi, əsasən, iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını təmin edən və ölkə daxilində və ya ölkə xaricində həyata keçirilən layihələrə investisiya qoyuluşunun, o cümlədən bu sahələrdə fəaliyyət göstərən təsərrüfat cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını (səhmlərini) almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsidir.

2.3. Şirkətin investisiya fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:

2.3.1. Şirkətin fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərarı iştirak payı təklif edilən təşkilatın fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes-planlarının təhlili və həmin təşkilatın təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduğu təcrübə və əldə etdiyi nailiyyətlərin nəzərə alınması əsasında qəbul edilir;

2.3.2. Şirkət investisiya qoyduğu kommersiya təşkilatının nizamnamə kapitalında üstün iştiraka malik olmamalıdır;

2.3.3. Şirkət nizamnamə kapitalında iştirak payı təklif edilən kommersiya təşkilatı ilə investisiya qoyuluşu haqqında müqavilə bağlayarkən bu müqaviləyə Şirkətin kommersiya təşkilatının idarəetmə orqanlarında (ümumi yığıncaq, direktorlar şurası (müşahidə şurası) iştirak etmə və Şirkətin Müşahidə Şurası tərəfindən müəyyən edilmiş hallarda və qaydada həmin orqanlar tərəfindən qəbul edilən qərarların qüvvəyə minməməsi ilə nəticələnən etiraz etmə (veto) hüququna malik olması barədə şərt daxil edilməlidir;

2.3.4. Kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya üçün Şirkətin ali idarəetmə orqanının müəyyən etdiyi müddət bitdikdə Şirkət əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq kommersiya təşkilatındakı iştirakına xitam verir;

2.3.5. Şirkət sənaye məhəllələrinin fəaliyyətinin təşkilini və tənzimlənməsini həyata keçirir.

2.4. Şirkət fəaliyyətinin genişləndirilməsini və investisiyaların həcmnin artırılmasını əlavə səhm, istiqrazlar buraxmaq və ya kreditlər cəlb etməklə təmin edə bilər.

2.5. Şirkətin dövlətə məxsus səhmlərinin saxlanması və idarə olunmasını Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir, həmin səhmlər üzrə dividendlər isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

2.6. Şirkətin səhmləri tam həcmdə dövlətə məxsus olan müddətdə onun ali idarəetmə orqanının səlahiyyətləri (Şirkətin ləğv edilməsi və yenidən təşkil olunması istisna edilməklə) onun Müşahidə Şurası tərəfindən həyata keçirilir.

2.7. Şirkətin fəaliyyətinə cari rəhbərliyi (menecmenti) onun Müşahidə Şurası tərəfindən təyin edilən İcraçı direktor həyata keçirir.

3. Şirkətin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilsin:

Sədr

Şahin **Mustafayev** – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Sədr müavini:

Şahmar **Mövsümov** – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Üzvlər:

İlqar **Fətizadə** – Azərbaycan Respublikası maliyyə nazirinin 1-ci müavini

Rüstəm **Şahbazov** – Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin müavini

Vadim **Xubanov** – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini

4. Müşahidə Şurasına tapşırılsın ki, bir ay müddətində Şirkətin nizamnaməsini hazırlayıb təsdiq etsin, dövlət qeydiyyatına alınması və fəaliyyətə başlanması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təşkil etsin və bu bəradə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın ki, Şirkətin dövlət qeydiyyatına alınması və fəaliyyətə başlaması ilə əlaqədar öz səlahiyyətləri daxilində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2006-cı il
№ 1395